

**Qasimov E.K.**

# **XÜSUSİ HİSTOLOGİYA**

## **Sxemlər**

**Azərbaycan Tibb Universitetinin Elmi  
Şurasının 30 oktyabr 2018-ci il tarixli iclasında  
dərs vəsaiti kimi dərc olunması qərara  
alınmışdır**

**Bakı 2021**

## **Rəyçilər:**

Azərbaycan Tibb Universitetinin Histologiya, embriologiya və sitologiya kafedrasının dosenti, b.ü.f.d. **M.R. Mehtiyev** və həmin kafedranın tədris hissə müdürü t.ü.f.d. **A.Ə. Əliyarbəyova**, baş müəllimi t.ü.f.d. **Quliyeva N.T.**

Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası kafedrasının professoru, t.ü.e.d. **A.B. İsayev**

Bakı Dövlət Universitetinin Genetika və Təkamül təlimi kafedrasının dosenti, b.ü.f.d. **Ə.Ə. Səmədov**

Qasimov E.K. Xüsusi histologiya. Sxemlər). Bakı. 2019. 77 səh.

Dərs vəsaiti tibb ixtisası üzrə təhsil alan ali və orta-ixtisas məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur. Bununla birlikdə biologiya fakültəsinin tələbələri, həmçinin histoloqlar da istifadə edə bilərlər.

## ÖN SÖZ

Son illər respublikamızın təhsil sistemində aparılan islahatlar, xüsusilə Avropa vahid təhsil ailəsinə integrasiya yönündə atılan ciddi addımlar bizim də qarşımızda vacib öhdəliklər qoyur. Əsas tibb fənlərindən biri olan histologiyanın tədrisini günün tələbləri səviyyəsində qurmaq üçün klassik məlumatlarla yanaşı, müasir elmi biliklərin toplanması və tələbələrə çatdırılması çox zəruridir.

Bu baxımdan tərtib edilmiş «Xüsusi histologiya – sxemlər» adlı dərs vəsaiti orqan və sistemlərin mikroskopik quruluşlarının daha dərindən və mükəmməl mənimsənilməsində tələbələrə yardımçı olmalıdır. Tələbələr sxemlərdəki strukturları dərs vəsaitinin elektron variantına müvafiq olaraq rəngləməli və onların adlarını sol tərəfdə ayrılmış boş yerdə yazmalıdır.

Dərs vəsaitinə daxil edilmiş sxemlərin böyük əksəriyyəti tədris programında nəzərdə tutulmuş preparatlara uyğun çəkilmişdir. Ona görə də tələbələr dərs prosesi zamanı öyrənilən histoloji mikropreparatlara bilavasitə mikroskopun müxtəlif böyüdücülərində baxmaqla yanaşı, onların sxemlərinin miqyasının kompüterdə artırıb - azalma imkanlarına da malik olacaqlar. Bu isə keçirilən materialın tələbələr tərəfindən mənimsənilməsini xeyli asanlaşdırmalıdır.

Müəllif istifadə olunmuş ədəbiyyat materiallarının (adları ədəbiyyat siyahısında verilmişdir) müəlliflərinə, sxemlərin çəkilməsində iştirak edən tələbələrimizə və albomun tərtibində köməklik etdiklərinə görə tədris hissə müdürü t.ü.f.d. A.Ə.Əliyarbəyova, baş müəllim t.ü.f.d. N.T. Quliyevaya və laborant V.M.Hüseynovaya öz dərin minnətdarlığını bildirir.

Dərs vəsaitinin tərtibində buraxılmış xətalara görə əvvəlcədən üzr istəyir və bu haqda məlumat verənlərə öz minnətdarlığımı bildirirəm.

*Müəllif*

## XÜSUSİ MİNNDARLIQ

Verilən materialların informasiya yükünün artırılması və tədris olunan materiallara aid inkişaf etmiş ölkələrdə nəşr olunmuş dərsliklərdə olan yeni məlumatların tələbələr tərəfindən mənimsinilməsi üçün dərc olunan alboma internet resurslarında olan bəzi sxematik şəkillər də daxil edilməsidir. Qəbul olunmuş qaydalara görə istifadə olunan materialların müəlliflərindən icazə alınmalıdır.

Bu məqsədlə bizi maraqlandıran məlumatlar olan internet resurslarının hamısı ilə yazışmalar aparan zaman onların bəzilərinin heç bir tələb qoymadan öz materiallardan istifadə olunmasına icazə vermələri müasir kommersiya əlaqələrinin artdığı bir dövrdə möcüzə olsa da bunu təsdiq olunmuş bir fakt kimi qəbul etmək məcburiyyətindəyik.

Müraciət olunmuş müəlliflər arasında xüsusi olaraq ABŞ-ın Vircinya-Marilend təbib baytarlıq kollecinin professoru Thomas Cacecini qeyd etmək lazımdır. Professorun beynəlxalq səviyyədə tədrisin səviyyəsinin artırılmasına olan marağının təsdiqi kimi onun özünün bizim müraciətimizə cavabını olduğu kimi vermək məsləhətdir: ”Dear Dr. Gasimov: By all means, please feel free to use the pictures. I am happy that you find my work suitable for your educational purposes.”

Internet resurslar arasında ABŞ Texas ştatının Hyuston şəhərində yerləşən Rise Universitetinin dərc etdirdiyi “Anatomy & Physiology” dərsliyində olan sxemlərin azad olaraq “Vikipediya”ya daxil edilməsi və Türkiyənin Hacettepe Universitetinin Tibb fakultəsinin histologiya kafedrası əməkdaşları tərəfindən tərtib olunmuş “Histology Drawings” saytında verilən materiallardan azad istifadəsinə icazə vermələri minnətdarlıqla qəbul olunmalıdır. Maraqlısı odur ki, adı çəkilən resurslarda və internetə daxil edilmiş digər sxemlərdə olan yeni bir məlumat mənim tərəfimdən çəkilmiş sxemlərin müasir informasiya yükünün xeyli artırılmasının əsas səbəbi olmuşdur.

Qeyd etməyi özümə borc bilirəm ki, mənim tərəfimdəm çəkilmiş sxemlər yaxın zaman ərzində azad istifadə olunması üçün Vikipidiyaya daxil ediləcəkdir. Yekun olaraq bu albomun tərtib olunmasında istifadə olunmuş informasiyaların müəlliflərinin hər birinə bir daha minnətdarlığımı bildirirəm.


*Müəllif*

# MÜNDƏRİCAT

1. Onurğa beyni. Onurğa beyni düyünü. Periferik sinir kötüyünün quruluşu.....	6
2. Beyincik. Baş beyni yarımkürələri qabığı.....	8
3. Görmə üzvü. Qoxu üzvü.....	11
4. Eşitmə və müvazinət üzvləri. Dad üzvü.....	14
5. Hipotalamus. Hipofiz. Epifiz.....	16
6. Qalxanabənzər və qalxanabənzərətraf vəzilər. Böyrəküstü vəzilər.....	18
8. Ağız boşluğu divarının təşkilində iştirak edən strukturların histoloji quruluşu. Dodaqlar. Damaqlar. Yanaqlar. Dil.....	20
9. Ağız boşluğu üzvlərinin histoloji quruluşu. Ağız suyu vəziləri. Damaq badamçıqları.....	22
10. Dişlərin sərt və yumşaq toxumalarının inkişafı, quruluşu.....	25
11. Qida borusu. Mədə.....	30
12. Nazik bağırsaq, yoğun bağırsaq. Soxulcanabənzər çıxıntı (appendiks).....	33
13. Qaraciyər. Mədəaltı vəzi.....	37
15. Arteriyalar. Mikrosirkulyator yataq damarları. Venalar. Ürək.....	40
16. Qanyaranma. Qırmızı sümük iliyi. Timus (çəngələbənzər vəzi).....	44
17. Limfa düyünü. Dalaq.....	46
18. Traxeya. Ağciyərlər.....	49
19. Dəri. Dəri törəmələri.....	57
20. Böyrəklər. Sidik çıxarıcı yollar.....	60
21. Toxumluq (xayalar). Xaya artımı. Toxumçıxarıcı yollar. Prostat vəzi.....	65
22. Yumurtalıqlar. Uşaqlıq. Süd vəziləri. Cift.....	67
Ədəbiyyat siyahısı.....	76


# Onurğa beyni. Onurğa beyni düyüünü. Periferik sinir kötüyünün quruluşu.

1



Şəkil 1.2. Рисунок 1.2. Figure 1.2.  
Beyin qışalarının kəllə qapağı, sərt qışa cibləri və beyin qabığı ilə  
qarşılıqlı əlaqələrinin sxematik şəkli.

1. hörümçək torunabənzər qışa atmaları; 2. hörümçək torunabənzər qışaaltı (subarachnoidal) boşluq; 3. sərt qışa daxili vena; 4. diploe venası; 5. sərt qışa daxili venoz cib; 6. emissar vena; 7 və 11. sərt qışa; 8. üst sagital cib; 9. paxion dənəciyi; 10. təpə sümüyü; 12. hörümçək torunabənzər qışa; 13. beyin qabığı; 14. yumşaq qışa, 15. beyin orağı.




Şəkil 1.2.

Рисунок 1.2.

Figure 1.2.


**Onurğa beyninin köndələn kəsiyinin sxematik şəkli**

1. Mərkəzi kanal, 2. Ependim hüceyrəsi, 3. Ön buynuzun hərəki neyronları, 4. Qan damarları, 5 (sağ tərəfdə). Qliya hüceyrələri, 5 (sol tərəfdə). Sinir lifləri. 6. Ön buynuz, 7. Onurğa beynin ağ maddəsi, 8. Boz maddə, 9. Arxa buynuz.



**Şəkil 1.3. Рисунок 1.3. Figure 1.3.**  
**Spinal (hissi qanqlion) və onun ətrafında yerləşən strukturların sxematik şəkli.**

1. Ön kök, 2. Arxa kök, 3. Onurğa beyni qanqlionu (spinal qanqlion), 4. Kapsul, 5. Peyk hüceyrəsi, 6. Qan damarı, 7. Onurğa beyni siniri, 8. Sinir lifləri, 9. Yalançı unupolyar sinir hüceyrlərinin cismi (perikarion).



Şəkil 1.4.

Рисунок 1.4.


Figure 1.4

Periferik sinir kötüyünün köndələn kəsiyinin sxematik şəkli

1. Fibrosit, 2. Piy hüceyrələri toplantısı, 3. Perenevral qişa, 4. Epinevral qişanın kövşək birləşdirici toxumadan təşkil olunmuş sinir kötüyünü əhatə edən hissəsi, 5. Epinevral qişanın sinir dəstəsini əhatə edən sıx birləşdirici toxuma hissəsi. 6. Endonevral kapillyar, 7. Epinevral arteriola, 8. Epinevral venula, 9. Epinevral limfa damarı


# Beyincik. Baş beyin yarımkürələri qabığı.

2



Şəkil 2.1. Рисунок 2.1. Figure 2.1.  
Beyinciin mikroskopik quruluşunun sxematik şəkli

1. Beyinciin ağ maddəsi, 2. Dənəli qat, 3. Purkinye (armudabənzər) hüceyrələr qatı, 4. Purkinye hüceyrələrinin dendriti, 5. Molekulyar qat, 6. Yumşaq qışa, 7. Beyincik qabığı damarı, 8. Yumşaq qışa damarı, 9. Ağ maddədə yerləşən kapillyar, 10.sinir lifləri, 11. Beyincik qabığı.




Şəkil 2.2.

Рисунок 2.2.

Figure 2.2.

Beyin qabığının mikroskopik şəkli.

1. Molekulyar qat
2. Xarici dənəli qat
3. Xarici piramid qat
4. Daxili dənəli qat
5. Daxili piramid qat
6. polimorf hüceyrələr qat




Şəkil 2.3.

Рисунок 2.3.

Figure 2.3.

Hematoensefal səddin təşkilində iştirak edən strukturların sxematik şəkli.

1. Damarətrafi astrositar ayaqcıqlar, 2. Hematoensefal sədd strukturları arasında yerləşən bazal zarın xarıcı açıq hissəsi, 3. Bazal zarın orta tünd və daxili açıq hissəsi, 4. Endotel hüceyrələr arası sıx əlaqə, 5. Perisitin periferik hissəsi, 6. Bazal zarın tünd hissəsi, 7. Bazal zar bütövlükdə, 8. Perisitin mərkəzi hissəsi, 9. eritrosit





Şəkil 3.1.

Buynuz qışanın mikroskopik quruluşu.

1. ön epitel
2. ön hüdudi zar – Boumen zarı
3. xüsusi maddə
4. arxa hüdudi zar – Dessement membranı
5. ön kamera endoteli

Рисунок 3.1.

Figure 3.1.



Şəkil 3.2.

Рисунок 3.2.

Figure 3.2.


**A) Tor qışanın histoloji quruluşu**

1. damarlı qışa
2. piqment qatı
3. çöpcük və kolbacıqlar

4. bipolyar hüceyrələr
5. qanqlıoz hüceyrələr
6. görmə siniri
7. işığın istiqaməti

**B) Tor qışanın histoloji quruluşunun sxematik şəkli**

1. kolbacıq və çöpcükdə yerləşən disklər
2. mitoxondrilər
3. Holci aparatı
4. kolbacıq
5. bipolyar hüceyrə
6. qanqlıoz hüceyrə
7. çöpcük və kolbacığın (fotoreseptor neyronlarının) nüvələri
8. çöpcüklər
9. kirpikcik (birləşdirici saplaq)
10. melanin dənələri
11. piqment hüceyrələri
12. qliya hüceyrəsi (Müller)
13. işığın istiqaməti



Şəkil 3.3.

Рисунок 3.3.


Figure 3.3.

**Qoxu epiteli elementlərinin ultrastruktur quruluşunun sxematik şəkli.**

1. bazal səfhə
2. bazal hüceyrənin nüvəsi
3. qoxu neyronunun aksonu
4. bazal hüceyrənin sitoplazması
5. qoxu neyronunun nüvəsi
6. istinad hüceyrəsinin nüvəsi
7. qoxu neyronunun dendriti
8. hüceyrələr arası sıx əlaqə
9. qoxu neyronunun soğanağı
10. dendrit kirpikləri
11. istinad hüceyrəsinin mikroxovları

# Eşitmə və müvazinət üzvləri. Dad üzvü.

4



Şəkil 4.1.

Рисунок 4.1.


Figure 4.1.

Korti orqanının histoloji şəkli (yuxarıdakı) və sxematik şəkli  
(aşağıdakı)

I. İlbiz axacağı; II. Dəhliz pilləkəni; III. Təbil pilləkəni.

1. damarlı zolaq; 2. dəhliz zarı; 3. örtük zarı; 4. daxili spiral tunel (lağım); 5. bazilyar zar; 6. Korti orqani; 7. daxili (Korti) tunel (lağım); 8. spiral qanqlion neyronlarının dendritləri; 9. spiral sümük səfhəsi; 10. spiral qanqlion.

**Sxematik şəklin hissələri.** 4. Örtük zarı, 11. daxili tükcüklü hüceyrə, 12. daxili falanqalı hüceyrə, 13. daxili hündüri hüceyrə, 14. hərəki sinir lifləri, 15. bazal səfhə, 16. xarici və daxili sütun hüceyrələri, 17. xarici tükcüklü hüceyrələrlə təmasda olan Deyters hüceyrələri, 18. xarici falanqa hüceyrələri, 19. xarici hündüri (Henzen) hüceyrələri, 20. xarici kubabənzər istinad hüceyrəsi (Klaudius). 21. xarici tükcüklü hüceyrələr




Şəkil 4.2.

Рисунок 4.2.

Figure 4.2.

Daxili qulaq (solda) və kisəcik ləkəsinin (sağda) təşkilində iştirak edən strukturların sxematik şəkilləri.

1. ilbiz, 2. kisəcik, 3. torbacıq, 4. yarımdairəvi kanalcıqlar, 5. yarımdairəvi kanalcıq daraqları, 6. dəhliz-ilbiz siniri (müvazinət eşitmə siniri), 7. kisəciyin divarı, 8. ləkə nahiyyəsində istinad hüceyrəsi, 9. birinci tip vestibulyar tükcüklü (hissi hüceyrələr), 10. otolit zar, 11. statokonilər (otolitlər), 12. endolimfa, 13. endolimfanın hərəkət istiqaməti (hissi hüceyrələrin tormozlanması), 14. endolimfanın hərəkət istiqaməti (hissi hüceyrələrin aktivləşməsi), 15. ləkə, 16. dəhliz siniri, 17. ikinci tip vestibulyar tükcüklü (hissi hüceyrələr), 18. kinosiliya, 19. stereosiliyalar




Şəkil 4.3.

Рисунок 4.3.

Figure 4.3.

#### Yastığabənzər məməciyin histoloji quruluşu.

1. sıx birləşdirici toxuma elementləri, 2. qan damarı, 3. dad (Ebner) vəziləri, 4. Ebner vəzilərinin axacaqları, 5. dad tumurcuqları, 6. məməcik şırımı, 7. məməciyin epitel örtüyünün basal qatı, 8. məməciyin epitel örtüyünün ara qatı, 9. məməciyin epitel örtüyünün səthi qatı




Şəkil 5.1.

Рисунок 5.1.

Figure 5.1.

Görmə qabaraltına aid olan törəmələrin histotopoqrafiyası. Boyaq: hematoksilin-eozin.

1. görmə qabaraltının (hipotalamusun) görmə hissəsi – görmə siniri çarpazı; 2. görmə qabaraltının məməyəbənzər hissəsi: solda - boz qabar, sağda -məməyəbənzər cisim; 3. III mədəcik cibləri; 4. qif; 5. III mədəciyin hipozin dal payı daxilində yerləşən cibi; 6. neyrohipofiz, .7 adenohipofizin ara hissəsi; 8. adenohipofizin distal və ara hissələri arasında qalan yarıq (Ratke cibinin qalığı); 9. adenohipofizin distal hissəsi (hipofizin ön payı); 10. beynin sərt qışası; 11. subaraxnoidal boşluq, 12. Adenohipofizin qifi əhatə edən ara hissəsi, 13. Adenohipofizin qabar hissəsi.



**Şəkil 5.2.**

**Рисунок 5.2.**


**Figure 5.2.**

**Hipotalamus və hipofiz vəzi strukturlarının sxematik şəkli.**

1. hipofizin ön payı
2. hipofizin ara payı
3. hipofizin arxa payı
4. bazofil hüceyrə
5. asidofil hüceyrə
6. xromofob hüceyrə
7. sinusoid tipli qan damarı
8. hipofizar vena
9. neyrovazal sinapsın yerləşdiyi yer
10. aşağı hipofizar arteriya
11. hipotalamoneyrohipofizar yol
12. görmə çarpanı
13. supraoptik nüvə
14. paraventrikulyar nüvə
15. ara pay kistaları
16. neyrohipofizar kapillyar tor

## Qalxanabənzər və qalxanabənzərətraf vəzilər. Böyrəküstü vəzilər.

6




Şəkil 6.1.

Рисунок 6.1.

Figure 6.1.

Qalxanabənzər və qalxanabənzərə ətraf vəzilərin sxematik şəkli.

1. T triositi, 2, kolloid, 3. parafollikulyar hüceyrə (C - triosit), 4. qalxanabənzər vəzin kapsulu, 5. arterial damar, 6. venoz damar, 7. qalxanabənzər ətraf vəzin kapsulu, 8. qalxanabənzər və qalxanabənzərə ətraf vəzin sinusoid tipli damarları, 9. oksifil hüceyrə, 10. baş hüceyrə, 11. kapillyar. 12. Birləşdirici toxuma elementləri.



Şəkil 6.2.      Рисунок 6.2.      Figure 6.2.  
 Böyrəküstü vəzin parenximasının (solda) və qan damarlarının (sağda)  
 sxematik şəkilləri.

1. Böyrəküstü vəzin beyin maddəsi, 2. Böyrəküstü vəzin qabiq  
 maddəsi, 3. Böyrəküstü vəzin kapsulu, 3a (aşağıda) qabiq maddənin


torlu məntəqəsi, 4. qabıq maddənin dəstəli məntəqəsi, 5. qabıq maddənin yumaqcıqlı məntəqəsi, 6. kapsul daxilində yerləşən arterial damar, 7. kortikal arteriola, 8. beyin maddənin arteriolası, 9. adrenokortikal sinusoid hemokapillyar, 10. Beyin maddəsinin kapillyar toru, 11. Beyin maddənin yığıcı venası

# I diaqnostikum.

7

Ağız boşluğu divarının təşkilində iştirak edən strukturların histoloji quruluşu. Dodaqlar. Damaqlar. Yanaqlar. Dil.


8



Şəkil 8.1. Borulu orqanların qişalarının sxematik şəkli.  
Рисунок 8.1. Borulu orqanların qişalarının sxematik şəkli.


Figure 8.1.

1. həzm borusu mənfəzi
2. selikli qişa epiteli
3. selikli qişa xüsusi lövhəsi
4. selikli qişa əzələ lövhəsi
5. selikaltı əsas
6. selikaltı əsasda vəzilər
7. daxili həlqəvi əzələ qatı
8. xarici boylama əzələ qatı
9. seroz qişa



**Şəkil 8.2.**      **Рисунок 8.2.**      **Figure 8.2.**  
Sapabənzər məməcik və onun əhatəsində yerləşən strukturların  
sxematik şəkli.

1. Dilin selikli qışasının xüsusi lövhəsi
2. Epitel örtüyünün basal qatı
3. Epitel örtüyünün tikalı qatı
4. Çoxqatlı buynuzlaşan epitelin buynuz qatı
5. Qan damarı
6. Dilin eninəzolaqlı əzələ lifləri




Şəkil 8.3.

Рисунок 8.3.

Figure 8.3.

Göbələyəbənzər məməcik və onun əhatəsində yerləşən strukturların sxematik şəkli.

1. Vəzi axacığı
2. Dil əzələsi
3. Xüsusi lövhə
4. Dad tumurcuğu
5. Çoxqatlı yastı buynuzlaşmayan epitelin səthi qatı
6. Çoxqatlı yastı buynuzlaşmayan epitelin basal qatı
7. Çoxqatlı yastı buynuzlaşmayan epitelin tikalı qatı




Şəkil 9.1.

Рисунок 9.1.

Figure 9.1.

Xarici sekresiya vəzlərinin: selik, seroz və seroz-selikli vəzlərin sxematik şəkli

1. selik qovuqcuğu; 2. selikli vəzin uc şobəsi; 3. selikli vəzi hüceyrəsinin nüvəsi; 4. seroz (zülal ifraz edən) vəzi hüceyrəsi; 5. mioepitelial hüceyrələr; 6. seroz vəzin uc şobəsi; 7. hüceyrə arası kanalcıq; 8. seroz aypara; 9. qarışiq vəzin uc şobəsi; 10. qondarma axacağın mənfəzi; 11. cizgili axacaq; 12. cizgili axacağın mənfəzi; 13. bazal səfhə




Şəkil 9.2.

Рисунок 9.2.

Figure 9.2.

**Qulaqaltı (seroz) vəzinin struktur elementlərinin sxematik şəkli.**

1. Arterial damar
2. Seroz terminal hissələr
3. Piy hüceyrələrinin toplantısı
4. Payçıqarası arakəsmə
5. Kapsula
6. Venula
7. Kapilyar damar
8. Payçıqarası axacaq
9. Cizgili axacaq
10. Qondarma axacaq




Şəkil 9.3.

Рисунок 9.3.

Figure 9.3.

#### Çənəaltı vəzin mikroskopik quruluşunun sxematik şəkli

1. paycىqdaxili axacaq (cizgili)
2. kapsul
3. venula
4. piy hüceyrələri
5. arteriola
6. qondarma axacaq
7. payarası axacaq
8. serroz sekretor şöbə
9. selikli sekretor şöbə
10. qarışiq sekretor şöbə




Şəkil 9.4.

Рисунок 9.4.

Figure 9.4.

Dilaltı (qarışq) vəzinin struktur elementlərinin sxematik şəkli.

1. Kapsul
2. Fibrosit
3. Cizgili axacaq
4. Qan damarı
5. Selikli terminal hissə
6. axacaq
7. Seroz terminal hissə
8. Qondarma axacaq
9. Paycıqarası arası arakəsmə
10. Serroz aypara hüceyrələri



Şəkil 9.5.

Рисунок 9.5.


Figure 9.5.

Damaq badamcığının təşkilində iştirak edən strukturların sxematik şəkli.

1. Ağız boşluğunun epitel örtüyü
2. Damaq badamcığının epitel örtüyü
3. Selikli qişa ilə əlaqəli limfoid toxuma, epitel örtüyünün limfositar infiltrasiyası olan hissəsi
4. Limfa düyüncüyünün örtük (kənarı, marginal) məntəqələri
5. Limfa düyüncükləri

# Dişlərin sərt və yumşaq toxumalarının inkişafı, quruluşu.

10



Şəkil 10.1.


Рисунок 10.1.

Figure 10.1.

Dodaq, diş alveolu və dişin təşkilində iştirak edən strukturların sxematik şəkli.

1. mina
2. dentin
3. pulpa
4. diş əti şırımı
5. alveol sümük üstlüğünün lifləri
6. hüceyrəsiz sement
7. hüceyrəvi sement
8. diş kökünün zirvə dəliyi

9. sümük alveolun kompakt hissəsi
10. sümük alveolun süngəri hissəsi
11. diş əti
12. dodaq haşiyəsi (dodağın ara hissəsi)
13. dodaq əzələsi
14. dodağın dəri hissəsi
15. dodaq vəziləri



**Şəkil 10.2      Рисунок 10.2.**

**Figure 10.2.**

**A. dişin ilkin inkişaf mərhələsi.**


1. ağız boşluğu; 2. ağız boşluğu epitel; 3. diş səfhəsi; 4. diş tumurcuqları; 5. mezenxim elementləri; 6. basal səfhənin yerləşdiyi yer.

**B. Diş kisəciyi və onun əhatə etdiyi strukturların formalaşlığı dövr.**

1. ağız boşluğu epitel; 2. ağız boşluğu epitelinin basal qatı; 3. diş səfhəsi; 4. diş kisəciyini formalaşdıracaq mezenxim elementləri; 5. diş alveolunu formalaşdıracaq mezenxim elementləri; 6. diş məməcisi; 7. mina orqanın ara qatı və daxili mina epitel; 8. xarici mina epitel; 9. ulduzabənzər tor.

**C. Diş və onu əhatə edən strukturların formalaşma mərhələsi.**

1. ağız boşluğu epitel; 2. mina üzvünün xarici epitel qatı; 3. daimi dişin mayası; 4. alveolarası arakəsmədə sümük toxumasının inkişafı; 5. sement və alveol sümüküstlüyünün mayasını təşkil edən diş kisəciyinin mezenxim elementləri; 6. və 11. ulduzvari tor; 7. diş pulpasi; 8. odontoblastlar; 9. dentin; 10. ameblastlar.



Şəkil 10.3.

Рисунок 10.3.

Figure 10.3.

Dişin sərt və yumşaq törəmələrinin sxematik şəkli

1 dişin tacı

2 dişin minası (emal)

3 diş tac nahiyyəsində dentin


4 diş əti

5 diş pulpası

6 sement

7 sinir lifləri və damarlar

8 dişin kök nahiyyəsində dentin




Şəkil 10.4. Рисунок 10.4.  
Pulpa dentin əlaqəsinin sxematik şəkli

1. minaya məxsus hissə
2. dentin kanalcıqları
3. dentin
4. odontoblast çıxıntısı
5. predentin

Figure 10.4.

6. odontoblastın cismi
7. arteriya və venoz kapilyar
8. fibroblast
9. sinir lifləri
10. arteriya və vena
11. pulpanın hüceyrə ilə zəngin zonası
12. pulpanın hüceyrəsiz zonası
13. diş pulpası



Şəkil 10.5.




Рисунок 10.5.

Figure 10.5.

**Ameoblastın (A) və odontoblastın (B) ultrastruktur quruluşlarının sxematik şəkilləri.**


**A:**

1. Toms çıxıntısı; 2. sekretor dənəciklər; 3. Holci kompleksi; 4. dənəli endoplazmatik şəbəkə.

B:

I. Dentin; II. Predentin; III. Odontoblast.


1. minerallaşma (duzlaşma) məntəqəsi; 2. odontoblastın çıxıntısı;  
3. qapayıcı zona (qonşu odontoblastlar arasında olan sıx  
əlaqələrin yerləşdiyi yer); 4. odontoblastın apikal hissəsində  
yerləşən dənəli endoplazmatik şəbəkə; 5. Holci kompleksi; 6.  
nüvənin üstündə yerləşən dənəli endoplazmatik şəbəkə; 7.  
odontoblastın nüvəsi.



Şəkil 11.1. Рисунок 11.1. Figure 11.1.  
Qida borusunun yuxarı üçdə birinin histoloji quruluşunun sxematik  
şəkli.

1. Selikli qışasının çoxqatlı yastı buynuzlaşmayan epitelinin basal qatı
2. Tikanlı qat
3. Səthi qatı
4. Selikli qışanın xüsusi səfhəsi
5. Selikli qışanın əzələ lövhəsi

6. Qida borusu vəziləri (xüsusi vəzlər)
7. Qan damarları
8. Vegetativ qanqlion
9. Daxili həlqəvi qeyri-ürək visseral eninəzolaqlı əzələ lifləri qatı
10. Xarici boylama qeyri-ürək visseral eninəzolaqlı əzələ lifləri qatı




**Şəkil 11.2.**

**Qida borusunun və onun mədəyə keçən hissəsinin epitel örtüklərinin sxematik şəkli.**

1. Qida borusunun çoxqatlı yastı buynuzlaşmayan epitel örtüyü
2. Səthi hüceyrələr
3. Bazal hüceyrələr
4. Selikli qişanın xüsusi səfhəsi.
5. Mədənin selikli qişasının təkqatlı silindrəbənzər epitieli (selikli epitel)
6. Mədənin kardial vəzinin mənfəzi

**Рисунок 11.2.**

**Figure 11.2.**



**Şəkil 11.3.**


**Рисунок 11.3.**

**Figure 11.3.**

**Mədə dibinin struktur elementlərinin sxematik şəkli.**

1. Mədənin selikli qışası
2. Mədənin selikaltı qatı (əsası)
3. Mədənin əzələ qışası: a.daxili boylama qat; b.orta sirkulyar qat; c.xarici boylama qat
4. Mədənin seroz qışası
5. Selikli qışanın təkkatlı silindrəbənzər epiteli (selikli epitel), səthi mukositlər
6. Selikli qışanın xüsusi səfhəsi
7. Selikli qışanın əzələ səfhəsi
8. Mədə çuxurcuğu
9. Mədə vəzi
10. Mədə vəzinin dibi

11. Seroz qışanın mezotel örtüyü
12. Seroz qışanın birləşdirici toxuma elementləri



Şəkil 11.4.

Рисунок 11.4.

Figure 11.4.


Mədə dibi vəzinin mikroskopik qurluşunun sxematik şəkli.

1. Mədə dibi vəzinin boğazı
2. Mədə dibi vəzinin boynu
3. Mədə dibi vəzinin dibi
4. Selikli qişanın təkqatlı silindrəbənzər epitel (selikli epitel), səthi mukositlər
5. Mədə dibi vəzinin boğazında yerləşən kök hüceyrələr
6. Mədə vəzi boynunun selik ifraz edən hüceyrələri
7. Parietal hüceyrələr
8. Vəzin mənfəzi
9. Baş (zimogen) hüceyrələr

10. Mədə çuxurcuğu
11. Enteroendokrin hüceyrələr
12. Visseral tipli (pəncərəli) kapilyar
13. mədənin selikli qışasının xüsusi səhfəsi

## Nazik bağırsaq, yoğun bağırsaq. Soxulcanabənzər çıxıntı (appendiks).

12



**Şəkil 12.1.**  
Nazik bağırsaqların ümumi qurluş planının sxematik şəkli.


**Рисунок 12.1.**

**Figure 12.1.**

I - Onikibarmaq bağırsaq; II – Acı bağırsaq; III – Qalça bağırsaq

1. Xovlar
2. Nazik bağırsaq vəziləri (criptaları)
3. Selikli qişanın əzələ Lövhəsi (qati)
4. Seroz qişanın mezotel örtüyü
5. Selikaltı əsasda yerləşən onikibarmaq bağırsaq (Brunner) vəziləri
6. Selik altı əsasın birləşdirici toxuma elementləri
7. Əzələ qişası
8. Əzələ qişasının daxili dairəvi saya əzələ hüceyrə qatı
9. Mioenterik sinir kələfi
10. Əzələ qişasının xarici boylama saya əzələ hüceyrə qatı
11. Selikaltı əsas

12. Qalça sağının selikaltı limfa düyüncükləri toplantısı (Peyer düyüncükləri)




**Şəkil 12.2.**

**Nazik bağırsaq xovunun mikroskopik quruluşunun sxematik şəkli.**

1. Xovun xüsusi lövhəsində (səfhəsində) yerləşən saya əzələ hüceyrələri
2. Təkqatlı silindrəbənzər epitel hüceyrəsinin (enterositin) nüvəsi
3. Təkqatlı silindrəbənzər epitel hüceyrəsinin sitoplazması
4. Mikroxovlar yerləşən haşiyəli kənar
5. Xovun xüsusi lövhəsində (səfhəsində) yerləşən limfositlər
6. Xüsusi lövhənin (səfhənin) birləşdirici toxuma elementləri
7. Qədəhəbənzər hüceyrə
8. Mərkəzi limfatik damar

**Рисунок 12.2.**

**Figure 12.2.**




Şəkil 12.3.

Рисунок 12.3.

Figure 12.3.

**Yoğun bağırsaqların ümumi quruluş planının sxematik şəkli.**

1. Yoğun bağırsağın təkqatlı silindrəbənzər epitel (kolonosit)
2. Yoğun bağırsaq vəziləri (criptalar)
3. Selikli qişanın xüsusi səfhəsi
4. Selikli qişanın əzələ qatı
5. Selikaltı əsasın sinir kələfi (Meyssner kələfi)
6. Selikaltı əsas
7. Əzələ qişası
8. Mioenterik sinir kələfi
9. Seroz qişanın mezotel örtüyü
10. Əzələ qişasının xarici boylama saya əzələ hüceyrə qatı
11. Əzələ qişasının daxili dairəvi saya əzələ hüceyrə qatı
12. Selikaltı əsasda yerləşən limfa düyüncüyü



Şəkil 12.4.

Рисунок 12.4.

Figure 12.4.

Yoğun bağırsaq vəzinin (kriptanın) təşkilində iştirak edən strukturların sxematik şəkli.

1. Təkqatlı silindirəbənzər epitel (enterosit). Epitel örtüyünün yoğun bağırsağın boşluğuna baxan səthini örtən epitel hüceyrələrini **səthi enterositlər** (ən yuxardakı), vəzi boşluğuna baxanlarını isə **kriptal enterositlər** adlandırırlar
2. Qədəhəbənzər hüceyrələr (ekzokrinositlər)
3. Epitelial kök hüceyrələr
4. Kriptanın dibini örtən enterositlər
5. Selikli qişanın əzələ qatı
6. Xüsusi səfhədə yerləşən limfa düyüncüyü
7. Xüsusi səfhənin birləşdirici toxuma elementləri
8. Kapilyar
9. Arteriola
10. Saya əzələ hüceyrəsi




Şəkil 13.1.

İnsanın qaraciyər paycığının mikroskopik quruluşu.

1. Mərkəzi vena
2. Qaraciyərin sinusoid damarları
3. Hepatosit səfhələri (lövhələri və ya tirləri)
4. Portal sahələr (məntəqələr).

Рисунок 13.1.

Figure 13.1.




Şəkil 13.2.

Рисунок 13.2.  
Qaraciyerdə portal sahə elementləri ilə hepatositlərin və mərkəzi  
venanın qarşılıqlı əlaqələrinin sxematik şəkli.

Figure 13.2.

1. Payçıqarası arteriya (qaraciyər arteriyasının şaxəsi)
2. Payçıqarası vena (qapı venasının şaxəsi)
3. Payçıqarası öd axacağı
4. Qaraciyər hüceyrələrindən (hepatositlərdən) təşkil olunmuş qaraciyərin: tirləri; səfhələri və ya divarı

5. Öd kanalcığı
6. Qaraciyərin sinusoid damarları
7. Ulduzabənzər makrofaqlar (Kupffer hüceyrələri)
8. Sinusoid damarının endotel hüceyrələrinin periferik hissələri
9. Sinusoid damarının endotel hüceyrələrinin mərkəzi hissələri
10. Arterial qanla venoz qanın qarışlığı yer
11. Mərkəzi vena
12. Disse sahəsi



Şəkil 13.3.

Рисунок 13.3.

Figure 13.3.


Mədəaltı vəzinin ekzo- və endokrin hissələrinin mikroskopik və sxematik şəkli

**A.**

1. Mədəaltı vəzinin başı
2. Mədəaltı vəzinin cismi
3. Mədəaltı vəzinin quyruğu
4. Langerhans adacıqları

**B.**


1.  $B^{(\beta)}$ -endokrinositləri (insulin ifraz edən hüceyrələr)
2.  $A^{(\alpha)}$ -endokrinositləri (qlükaqon ifraz edən hüceyrələr)
3.  $D^{(\delta)}$ -endokrinositləri (somatostatin ifraz edən hüceyrələr)
4. Sinusoid tripli venulalar
5. Mədəaltı vəzin ekzokrin hissələri (asinusları)
6. Birləşdirici toxuma elementləri



Şəkil 13.4.      Рисунок 13.4      Figure 13.4

Mədəaltı vəzin ekzokrin hissəsinin mikroskopik quruluşunun sxematik şəkli.

1. Sentoasinar hüceyrələr
2. Qondarma axacaq
3. Ekzokrinositin homogen hissəsi
4. Ekzokrinositin zimogen hissəsi
5. Asinus




Şəkil 15.1.

Elastik tipli arteriyanın mikroskopik quruluşunun sxematik şəkli  
1. intima qışası, 2. orta qışa (əsasən pəncərəli elastik zarlardan təşkil olunub), 3. adventisiya qışası, 4. endotel hüceyrəsi, 5. subendotel qatda yerləşən strukturlar, 6. daxili elastik zar, 7. fibrositlər, 8. saya əzələ hüceyrələri, 9. arteriyanın mənfəzi

Рисунок 15.1.

Figure 15.1.




**Şəkil 15.2.**

**Рисунок 15.2.**

**Figure 15.2.**

**Əzələ tipli arteriyanın histoloji quruluşunun sxematik şəkli.**

1. arteriyanın mənfəzi, 2. intima qışasının endotel hüceyrəsi, 3. daxili elastik zar, 4. saya əzələ hüceyrəsi, 5. elastik liflər, 6. orta qışanın kollagen lifləri dəstələri, 7. xarici elastik zar, 8. adventisiyada yerləşən müxtəlif istiqamətli kollagen lifləri dəstələri, 9. fibrosit




Şəkil 15.3.

Рисунок 15.3.

Figure 15.3.

Mikrosirkulyator yatağı daxil olan damarların sxematik şəkli.

1. arteriola
2. prekapillyar sfinktor
3. metarteriola (prekapillyar sfinktor bağlı olan zaman arteriola ilə venula arasında şunt rolü oynayır)
4. arteriola-venulyar anastomoz
5. endotel hüceyrələri
6. saya əzələ hüceyrəsi
7. şuntun venoz hissəsi
8. venula
9. qan kapillyarı
10. limfa kapillyarı
11. limfa postkapillyarı
12. limfa damarı




Şəkil 15.4.

Рисунок 15.4.

Figure 15.4.


**Orta diametrlı venanın divarının sxematik şəkli.**

1. endotel hüceyrələri,
2. saya əzələ hüceyrələri,
3. fibrositlər,
4. qan damarı,
5. müxtəlif istiqamətli kollagen lifi dəstələri,



**Şəkil 15.5.**      **Рисунок 15.5.**      **Figure 15.5.**  
**Ürəyin divarının təşkilində iştirak edən strukturların sxematik şəkli.**

1. sağ mədəcik,
2. sol mədəcik,
3. sol mədəciyin divarı,
4. ikitaylı qapaq,
5. ağ ciyər kötüyü,
6. endokard,
7. miokardin daxili boylama qatı,
8. miokardin köndələn qatı,
9. miokardin xarıcı boylama qatı,
10. epikardin birləşdirici toxuma elementləri,
11. epikardin mezotel örtüyü
12. perikard boşluğu,
13. seroz perikardin parietal səfhəsinin mezotel qatı,
14. lifli perikard



**Şəkil 15.6.**  
Miokardın histoloji quruluşunun sxematik şəkilləri, boylama və köndələn (çərçivədə) kəsiklərdə.


1. qan damarları
2. birləşdirici toxumanın lifli strukturları
3. kardiomiositin sitoplazması
4. kardiomiositin nüvəsi
5. qondarma disklər
6. fibrositlər

**Рисунок 15.6.**

**Figure 15.6.**

# Qanyaranma. Qırmızı sümük iliyi. Timus (çəngələbənzər vəzi).

16



Şəkil 16.1.


Рисунок 16.1.

Figure 16.1.

Sümük iliyinin yaxması: qanın müxtəlif tip hüceyrələrinin inkişafı.

1. Ortoxromatofil eritroblast (normoblast)
2. Ortoxromatofil eritroblastın mitozi
3. Proeritroblast
4. Neytrofil metamielosit
5. Eozinofil metamielosit
6. Trombositlər
7. Yetkin eozinofil
8. Bazofil eritroblast
9. Yetkin eritrositlər
10. Neytrofil (çöp nüvəli hüceyrə)

11. Bazofil mielosit
12. Polixromatofil eritroblast
13. Yetkin neytrofil
14. Neytrofil mielosit
15. Eozinofil mielosit
16. Bazofil eritroblast
17. Meqakariosit
18. Meqakariositin periferik hissəsindən ayrılan trombositlər




Şəkil 16.1.

Timus vəzininin payçığı və onu əhatə edən törəmələrin sxematik şəkli.

1. Qabiq maddə timositləri (T-limfositlər)
2. Beyin maddə
3. Kapsul daxili venula
4. Kapsula
5. Payçıqarası arakəsmələr
6. Fibrosit
7. Hemato-timik səddin formalaşmasında iştirak edən kapilyar
8. Kapsul daxili arteriola
9. Timus (Hassal) cisimciyi
10. Beyin maddə venulası
11. Hündür endotelli postkapilyar venula
12. kollogen liflər

Рисунок 16.1.

Figure 16.1.



Şəkil 17.1.


Limfa düyününün struktur elementlərinin sxematik şəkli.

1. B-limfosit

Рисунок 17.1.

Figure 17.1.


2. T-limfosit
3. Limfa düyunünün kapsulu
4. Kapsulaltı (kənari) cib
5. Kapsul atmaları
6. Düyünarası kortikal cib
7. Beyin qaytanları
8. Medulyar cib
9. Aparıcı limfa damarı
10. Aparıcı limfa damarının qapağı
11. Parakortikal məntəqə (timus asılı məntəqə)
12. Limfa düyüncüyü
13. Gətirici limfa damarının qapağı
14. Gətirici limfa damarı



**Şəkil 17.2.** **Рисунок 17.2.**  
Limfa düyününin histoloji quruuşunun sxematik şəkli.

**Figure 17.2.**

1. kapsul
2. qabıq maddə
3. beyin maddə
4. kapsulyar trabekula
5. kapsulun birləşdirici toxuma elementləri
6. qan damarları
7. kapsulaltı sinus
8. limfatik düyüncük (follikul)
9. parakortikal zona
10. hündür endotelli venula
11. beyin qaytanları



Şəkil 17.3.


Рисунок 17.3.

Figure 17.3.

Dalağın mikroskopik quruluşunun sxematik şəkli.

1. Qırmızı pulpada yerləşən iyəbənzər endotel hüceyrələri ilə əhatə olunan sinusoid kapilyar
2. Dalaq qışasının lifli hissəsi
3. Dalaq qışasının seroz hissəsini örtən mezotel hüceyrələri
4. Qırmızı pulpanın arterial damarları (firçayabənzər arteriolalar)
5. Trabekulyar arteriya
6. Dalaq atması (trabekulası)
7. Germinativ (parlaq) mərkəz

8. Dalağın limfatik (Malpigi) düyüncüyünün kənarı (marginal) məntəqəsi
9. Dalağın limfatik (Malpigi) düyüncükləri
10. Qırmızı pulpa
11. Trabekulyar vena
12. Ağ pulpa arteriyası
13. Arteriyaətrafi limfatik yataq (T limfositlər asılı məntəqə)




Şəkil 18.1.

Рисунок 18.1.

Figure 18.1.

Burun boşluğunun tənəffüs hissəsinin selikli qışasının sxematik şəkli.

1. kirpiklər
2. kirpikli epitel hüceyrəsi
3. basal hüceyrə
4. basal zar
5. xüsusi lövhə
6. vəzilərin sekretor şöbəsi




Şəkil 18.2.

Рисунок 18.2.

Figure 18.2.

Traxeyanın divarının mikroskopik görünüşünün sxematik şəkli.

1. təkqatlı çoxsırалı kirpikli epitel
2. Elastiki liflər
3. Selikaltı əsas
4. Selik vəziləri
5. 6. Lifli-əzələvi-qıǵırdaq qışası
7. Adventisiya qışası




Şəkil 18.3

Рисунок 18.3.

Figure 18.3.

Bronxiolun mikroskopik görünüşünün sxematik şəkli.

1. respirator epitel
2. selikli qişanın xüsusi lövhəsi
3. selikli qişanın əzələ lövhəsi
4. xarici adventisiya qişası
5. alveolalar



Şəkil 18.3.

Рисунок 18.3.

Figure 18.3.

Ağciyər alveolları və onları əhatə edən törəmələrin mikroskopik quruluşu. Sxem.

1. I tip alveolosit (pnevmosit I)
2. II tip alveolosit (pnevmosit II)
3. Qan damarı
4. Birləşdirici toxumanın lifli strukturları
5. Fibroosit
6. Limfosit
7. Alveollar makrofaq
8. Endotel hüceyrəsinin nüvəsi


**Referat üçün**

**Referat üçün**

**Referat üçün**

**Referat üçün**

## **Referat üçün**



Şəkil 19.1.


Рисунок 19.1.

Figure 19.1.

Epidermisin qatları və onların təşkilində iştirak edən hüceyrələrin  
sxematik şəkli.

1. Melanosit
2. Bazal (əsas) qat, basal hüceyrələr qatı, germinativ qat

3. Tikanlı qat
4. Dənəli qat
5. Parlaq qat
6. Buynuz qat
7. Qopub düşən qat
8. Hüceyrəarası matriks
9. Buynuz pulcuq – korneosit
10. Keratohialin dənəsi
11. Səfhəli(lövhəli) dənəcik
12. Tikanlı (qılçıqlı) epitel hüceyrəsi (keratinosit)
13. Desmosomlar yerləşən yer
14. Dendritik hüceyrə (Langerhans hüceyrəsi)
15. Tenis raketkasına bənzər (Birbek) dənələri
16. Taktıl epiteliosit (Merkel hüceyrəsi)
17. Sekretor dənəciklər
18. Taktıl epiteliositin nüvəsi
19. Qan damarı
20. Fibrosit
21. Bazal zar
22. Bazal hüceyrələr (keratinositlər)
23. Melanin dənəsi (melanosom)
24. Məməcikli qat yerləşən kollagen lifləri dəstələri
25. Langerhans hüceyrəsinin çıxıntısı
26. Mielinli sinir lifi
27. Sinir ucu




**Şəkil 19.2.**

**Рисунок 19.2.**

**Figure 19.2.**

Tük və ətraf strukturların histoloji qurluşunun sxematik şəkli

1. Tük soğanağı
2. Tükün daxili epitelial yatağının formalasdığı və uzanan hissəsi
3. Daxili epitelial yataq
4. Xarici epitelial yataq
5. Piy vəzi
6. Epidermis
7. Tükün mili
8. Tükü qaldıran əzələ
9. Tükün beyin maddəsinin formalasdığı yer




Şəkil 19.3.

Рисунок 19.3.

Figure 19.3.

Piy vəzi və ətraf strukturların histoloji quruluşlarının sxematik şəkli.

1. qan damarı
2. bazal zar üzərində yerləşən kök hüceyrələr qatı
3. sebarositlər
4. dağılmaqdə olan piy hüceyrələri
5. tük kökünün xarici epitel yatağı
6. tükün qabıq maddəsi
7. formalaşmış piy
8. tər vəzinin axacağı
9. birləşdirici toxuma elementləri
10. epidermis.




**Şekil 20.1.**

**20.1.** Рисунок 20.1. Figure  
Бöйрæин struktur elementlõrinin sxematičeskî. Схематическое изображение структурных элементов Бойрэина.

**Figure 20.1.**

1. Böyrək qabıq maddəsi
2. Böyrəyin beyin maddəsi
3. Böyrəyin lifli kapsulu
4. Böyrək cisimciyi
5. Proksimal qıvrım borucuq
6. Henle (Nefron) ilgəyinin enən ayaqcığının proksimal hissəsi
7. Henle (Nefron) ilgəyinin enən ayaqcığının distal hissəsi
8. Henle (Nefron) ilgəyinin qalxan ayaqcığı
9. Distal qıvrım borucuq
10. Birləşdirici borucuq
11. Ümumi yığıcı borucuq
12. Məməcik axacağı
13. Gətirici yumaqcıq arteriolası
14. Aparıcı yumaqcıq arteriolası
15. Sıx ləkə
16. Məməcik axacağının xarici dəliyi




Şəkil 20.2. Рисунок 20.2.

Figure 20.2.

Böyrək kapsulunun,qabıq və beyin maddəsinin mikroskopik quruluşu.  
Sxem.

1. kapsul
2. qabıq maddə
3. beyin maddə
4. böyrək cisimciyi
5. nefronun proksimal və distal şöbələri
6. beyin şüaları
7. qan damarı
8. düz kanalcıqlar




Şəkil 20.3.

Рисунок 20.3.

Figure 20.3.

Böyrək cisimciyinin mikroskopik şəkli. Sxem.

1. gətirici arteriola
2. çıxarıcı arteriola
3. distal qıvrım borucuq
4. saya əzələ hüceyrələri
5. podosit
6. yumaqcıq kapsulunun xarici səfhəsi
7. kapsul boşluğu
8. proksimal qıvrım kanalcıq




Şəkil 20.4.

Рисунок 20.4.

Figure 20.4.

Sidik axarının mikroskopik quruluşunun sxematik şəkli.

1. Selikli qışanın kecid epiteli
2. Selikaltı əsas
3. Əzələ qışasının qatları
4. Adventisiya qışası




Şəkil 20.5.

Рисунок 20.5.

Figure 20.5.


**Sidik kisəsi divarının təşkilində iştirak edən strukturların sxematik şəkli.**

1. Selikli qışa
2. Əzələ qışası
3. Seroz qışa
4. Seroz qışanın mezotel örtüyü
5. Seroz qışanın birləşdirici toxuma qatı
6. Əzələ qışasının xarici boylama qatı
7. Əzələ qışasının həlqəvi qatı
8. Əzələ qışasının daxili boylama qatı
9. Xüsusi lövhə
10. Selikli qışanın keçid epiteli
11. Bazal qat
12. Ara qat
13. Səthi qatda yerləşən iki nüvəli hüceyrələr
14. Səthi qatda yerləşən təknüvəli hüceyrə



**Şəkil 21.1.**      **Рисунок 21.1.**      **Figure 21.1.**  
**Qırırm borucuq və onu əhatəsində yerləşən strukturların sxematik  
şəkli.**

1. Spermatozoni
2. Birincili spermatosit
3. İkincili spermatosit
4. Spermatidlər
5. Spermatozoidlər
6. İstinad (Sertoli) hüceyrələri sitoplazması
7. Bazal membran
8. Pəncərəli endoteli olan kapilyar
9. Leydiq hüceyrələri
10. Sertoli hüceyrələri arasında olan sıx əlaqə
11. Mioepitelial hüceyrə
12. İkincili spermatositlərdə meyoz bölünmə




Şəkil 21.2.

Рисунок 21.2.

Figure 21.2.

Xaya artımı axacığının histoloji quruluşunun sxematik şəkli.


1. Spermatozoidlər toplanan mənfəz
2. Axacaq arası birləşdirici toxuma
3. Silindrəbənzər epitel hüceyrələrinin nüvəsi
4. Qan damarı
5. Silindrəbənzər epitel hüceyrələrinin sitoplazması
6. Silindrəbənzər epitel hüceyrələrinin stereosiliumları
7. Bazal hüceyrənin nüvəsi
8. Saya əzələ hüceyrəsi



**Şəkil 21.3. Рисунок 21.3.**  
**Toxumdaşıyıcı axacağın köndələn kəsiyinin sxematik şəkli.**

**Figure 21.3.**

1. Toxumdaşıyıcı axacağın selikli qışasının ikitərəfli epitel qatı
2. Bazal membran
3. Xüsusi səfhə
4. Əzələ qışasının daxili boylama qatı
5. Əzələ qışasının orta dairəvi qatı
6. Əzələ qışasının xarici boylama qatı.
7. Birləşdirici toxuma (adventisiya) qışası




**Şəkil 21.4.**

**Рисунок 21.4.**  
**Prostat vəzinin struktur elementlərinin sxematik şəkli.**

**Figure 21.4.**

1. Vəzi asinusları
2. Prostat vəzinin çıxarıcı axacaqları
3. Saya əzələ lifi dəstələri
4. Prostat konkrementləri, Kraxmalli cisimləri
5. Prostat epiteli
6. Lifli-əzələvi-elastiki stroma
7. Prostat vəzi sekreti (şirəsi)
8. Qan damarları



Şəkil 22.1.


Yumurtalığın struktur elementlərinin sxematik şəkli.

1. Yumurtalıq mezoteli; Səthi epitel
2. Yumurtalığın ağlı qışası

Рисунок 22.1.


Figure 22.1.

3. Yumurtalığın primordial follikulu
4. Primordial follikulun təkqatlı yastı epiteli
5. Təkqatlı kubabənzər epitellə örtülmüş birincili follikul
6. Çoxqatlı kubabənzər epitellə örtülmüş ilkin ikincili follikul
7. Şəffaf məntəqə
8. Teka örtüyü olan ikincili follikul
9. Yumurtalığın üçüncülü (qovuqcuqlu) follikulunun birincili ovositi
10. Dənəli qatlar (qranuloza qatları)
11. Yumurtalığın yetişmiş follikulunun ikincili (mayalanmaya hazır) ovositi
12. Yumurta daşıyan təpəcik
13. Şüalı tac
14. sarı cisim
15. atretik follikul
16. Yumurtalığın beyin maddəsi



**Şəkil 22.2.**      **Рисунок 22.2.**      **Figure 22.2.**  
**Uşaqlığın divarının təşkilində iştirak edən strukturların sxematičeskii şeklär.**  
 1. Uşaqlığın seroz qışası (Perimetrium)

2. Uşaqlığın əzələ qışası (Miometrium)
3. Uşaqlıq cisminin selikli qışası (Endometrium)
4. Uşaqlığın əzələ qışasının damarüstü (xarici) qatı
5. Uşaqlığın əzələ qışasının selikaltı (daxili) qatı
6. Endometriumin bazal qatı
7. Endometriumin funksional qatı; Süngəri qat
8. Perimetriumin mezotel örtüyü
9. Perimetriumin birləşdirici toxuma qatı
10. Uşaqlığın əzələ qışasının damarlı (orta) qatı
11. Spiral arteriya
12. Kirpikli epitel hüceyrəsi
13. Uşaqlığın sekretor hüceyrəsi
14. Stromal hüceyrə
15. Dənəli hüceyrə (Təbii cəllad hüceyrə; NK hüceyrə)
16. Yığıcı venoz lakuna



Şəkil 22.3.

Рисунок 22.3.

Figure 22.3.

Süd vəzinin anatomik (A), histoloji (B) və ultrastruktur (C) qurluşlarının sxematik şəkilləri.

A


1. Süd vəzinin payı
2. Böyük döş əzələsi
3. Pay axacağı
4. Süd ifraz edən vəzin alveoli
5. Alveoli əhatə edən birləşdirici toxuma elementləri
6. Piy toxuması
7. Süd cibi

B.

8. Süd ifraz edən vəzin payıcığı
9. Birləşdirici toxuma elementləri
10. Paycığın alveolları (asinusları)
11. Payçıqarası axacaqlar

C

12. Bazal membran
13. Yarımdesmosom
14. Epitel hüceyrələri arasında sıx əlaqə
15. Mioepitelial hüceyrə
16. Süd vəzinin epitel hüceyrəsi




Şəkil 22.4.

Ciftin döl hissəsinin mikroskopik quruluşu.

1. Amnion boşluğu (maye ilə dolu)
2. Amnion epiteli
3. Amnionun xüsusi qatı
4. Fibrinoid qat
5. Xovarası sahələr
6. Üçüncülü xovlar

Рисунок 22.4.

Figure 22.4.



Şəkil 22.5.

Ciftin uşaqlıq hissəsinin histoloji quruluşu.

1. Miometriumin saya əzələ hüceyrələri
2. Bazal düşüçü zar
3. Xovarası sahələr
4. İkincili xovlar
5. Üçüncülü xovlar
6. Sinsitrofoblastların nüvələrinin toplaşduğu yer – sinsiti düyüncükləri

Рисунок 22.5.

Figure 22.5.

## **Qasimov Eldar Köçəri oğlu**

Tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin Histologiya, embriologiya və sitologiya kafedrasının müdürü

## **Xüsusi histologiya – sxemlər**

**Nəşriyyatın direktoru:**

**Mətbəənin direktoru:**

**Rəssam: Səmədov H.A.**

**Kompüter yiğimi və dizayn: Hüseynova V.M.**